

MasterFinish® 250

Qəlib ayırıcı yağ

MATERIALIN TƏQDİMATI

Qıcıqlandırıcı və toksiki olmayan, istifadəyə hazır üzvi əsaslı qəlib ayırıcı vasitədir.

MasterFinish® 250 beton səthin keyfiyyətini hamar, yekcins və deşiksiz şəkildə əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və qəlibdən betonun tam şəkildə asanlıqla çıxarılmasını təmin etmək üçün xüsusi olaraq hazırlanmışdır.

TƏTBİQ SAHƏLƏRİ

MasterFinish® 250 mükəmməl bir master və taxta, metal, polyester və faner qəliblər üzərinə tətbiq oluna bilər.

ÜSTÜNLÜKLƏRİ

- Qəlib və beton arasında yapışmanı azaldaraq, qəlibin asanlıqla çıxarılmasını və qəlibin təmizliyini təmin edir.
- Beton səthində əmələ gələn dəlikləri və səth defektlərini əhəmiyyətli dərəcədə azaldır, estetik səth əldə olunmasını təmin edir.
- Qəlibin istifadə müddətini artırır.
- Beton səthində ləkə və ya rəng müxtəlifliyi əmələ gətirmir.
- Polad qəlibin üzərində yarana biləcək korroziyanın qarşısını alır
- Buxar istiliyinə uyğundur.

SAXLAMA MÜDDƏTİ

Normal saxlama şəraitində, istehsal edildiyi gündən 24 ay təşkil edir. Açılmış qablaşdırmanın qapağı yenidən kəp bağlanarsa, onda materialı bütün saxlama müddətində istifadə etmək olar.

SƏRFİYYAT

Qəlibin növündən asılı olaraq dəyişməklə birlikdə, 1 litr **MasterFinish® 250** rolik və ya fırça ilə çəkildiyində təxminən 25 m², 5-6 bar təzyiqli nasos vasitəsilə ucluqdan sıxıldıqda təxminən 40 m² qəlib səthini yağlamaq mümkündür.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

| Parametrləri | Test üsulu | Nəticə |
|--|-------------|--------|
| Sıxlıq 20°C, g/ml | EN ISO 3675 | 0.867 |
| Kinematik viskozite 40°C, mm ² /s | EN ISO 3104 | 10 |
| Kinematik viskozite 20°C, mm ² /s | EN ISO 3104 | 22.1 |
| Alışma dərəcəsi COC, °C | EN ISO 2592 | 165 |
| Tökülmə dərəcəsi, °C | EN ISO 3016 | -18 |
| Sabunlaşma dərəcəsi | BDS 5496 | 4.0 |
| Polad korroziya 50°C | BDS 5747 | pass |

QABLAŞDIRMA

20 və 200 lt

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Ağa Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35